

Zərərli qidalardan günümüzün ən mühüm sağlamlıq problemlərindən biridir. Bir çox işlənmış və əlavə tərkibli qidalardan, xüsusilə fast food qidaları bu qrupa daxildir. Son araşdırmlar göstərib ki, zərərli qidalardan ən az sinqaret qədər ölümçüldür. Sağlam qidalanma yaratmaq üçün bir çox xəstəliklərin, xüsusilə diabet və piylənmənin inkişafına səbəb olan zərərli qidaları tanımaq lazımdır. 1970-ci illərdən bəri təbii pəhriz intensiv urbanizasiya və sənaye qida istehsalı ilə addım-addım işlənmiş süni qidaya çevrildi.



Tərəvəz suyu: Pəhrizinə güclü bitki əsaslı qidalardan əlavə etməyin ən yaxşı yolu tərəvəz suyu içməkdir. Pomidor suyunun tərkibindəki likopen prostat xərçəngi riskini azaldır. Çuqundur suyu isə açlığınızı idarə edən liflə doludur. Tərəvəz şirəsində adı meyvə şirəsindən daha az şeker və kalori var. Lakin tərəvəz suyunun tərkibindəki natriuma diqqət yetirin. Tərkibində natrium az olaları seçin.

"Milkshake": Kalori miqdarı ve doymuş

Zərərli içkilərin bilinməyən tərəfləri

yağ turşusu baxımından en zərərli içkilərdən biri də milkshakedir. Mütəxəssisler xəberdarlıq edir ki, tərkibində şokoladlı dondurma olan süd kokteylleri qaraciyərin düşmənidir. Tərkibində konservantlar ola bilən bu içkilər piylənməyə səbəb olan qidalardan kateqoriyasında hesab edilir.

Meyvə kokteyi: Bu məhsulların çoxunda az miqdarda real şirə var. Onların əsas maddələri su və yüksək fruktoza qarğıdalı siropudur. Bu içkilər bir çox sərinleştirici içkilərə bənzəyir, kalori və şəkərlə zəngindir, lakin qida dəyəri baxımından zəifdir. Araşdırmlar göstərir ki, şəkerli meyvə içkiləri uşaqlarda piylənmə ilə bağlı sağlamlıq problemlərinə səbəb olur. Mütəxəssislər bu cür içkiləri azaltmayı məsləhət görürler.

Qazlı içkilər: Mütəxəssislərin illərdir etdiyi xəbərdarlıqlara baxmayaq, su kimi en çox istehlak edilən içkilərdir. Yeni bir araşdırmağa görə, gündəlik qazlı içkilər uzun müddətə alkoqol qədər qaraciyəre zərer verir.

Spiritli içkilər: Müntəzəm olaraq qəbul edilən spirit həm qaraciyər xəstəliklərinə, həm də ən əsası siroza səbəb olur. Uzun



xərçəngdən qoruyur. Bir araşdırmağa görə, gündə 225 qram nar suyu içmək prostat vəzi xərçənginin tekrarlanması azaldır.

Qaragılı suyu: Qaragılıdəki maddələr beyninizi sağlam saxlaya bilər. Kiçik bir araşdırma tədqiqatçılar qaragılının yetmiş yaşlarında olan yetkinlərin yaddaşına təsirini araşdırırlar. 12 həftə ərzində gündə 2,5 stekan zoğal suyu içən-

Dietoloq Ceyhuna Yusifova: "Qazlı, şəkerli içkilərin 60 dəqiqə ərzində bizə verdiyi zərər bunlardır:

1. İlk 10 dəqiqə: 10 çay qasığı qədər şəker dərhal qanınıza daxil olur. Normal gündəlik dozanın 100 qatına qədərdir. Ürək bulanmasının olmamasının səbəbi tərkibindəki "fosfor turşusudur".

2. İlk 20 dəqiqə: Qan şəkeriniz həddin-



müd-

dəlti spirit istifadəsində qaraciyər uğursuz olur. Alkoqolun təsiri altında olan başqa bir orqan böyrəkdir. Alkoqol istehlaki böyrəklərin susuzlaşmasına ve zaman keçdikcə spirit istehlaki davam edərsə, böyrəklərin ciddi zədələnməsinə səbəb olur. Alkoqolun sinir sistemində və beyinə verdiyi zərərdən öz payını alır. Alkoqolun zərərlərindən yaddaş itkisi və müxtəlif beyin xəstəlikləri də baş verir. Mədə və bağırıqlarda qanaxma, təzyiq xəstəlikləri, üreyin iş rejiminin pozulması da spiritin sağlamlığı zərərləri sırasında saya biləcəyimiz problemlərdir.

100 faiz şirə: Ən yaxşı seçim heç bir dadlandırma əlavə edilməmiş 100 faiz şirədir. Bunlar vitaminlər və xəstəliklər mübarizə

aparan antioksidantlarla doludur. Problem ondadır ki, meyvə şirəsi təbii olaraq çoxlu şəker və kalori ehtiva edir. Bir kasa təmiz alma şirəsi çox şəker ehtiva edə bilər. Bu səbəbdən bir çox dietoloqlar gündə yalnız 1 stekan şirə içməyi məsləhət görür.

Nar şirəsi: Nar şirəsi qidalandırıcı şirələr siyahısında birinci yerdədir. Şəker və kalorilər zəngin olan nar şirəsi yüksək dozada antioksidantlara malikdir. Bu maddələr beyin funksiyalarınızı qoruyur və siz

rin öyrənmə və yaddaş testlərində nəzərə çarpacaq yaxşılaşma müşahidə olunub. Odur ki, beyninizin sağlam işləməsini isteyirsiniz, qaragılı suyunu seçin.


Albalı suyu: Albalı şirəsi antiinflamatuar xüsusiyyətlərə malik olmaqla yanaşı, bol antioksidantlara malikdir. Bir araşdırmağa görə, məşqdən əvvəl və sonra albalı suyu içmək məşqdən qaynaqlanan əzələ ağrılarını azalda bilər.

Qırmızı üzüm suyu: Qırmızı üzümün tərkibində flavonoidlər və resveratrol adlı antioksidanlar var. Ona görə də qırmızı üzümün şirəsini içmək lazımdır. Çünkü siz toxumları, qabığını birlikdə istehlak edirsiniz. Əger toxumları çıxarıb meyvəni yeseniz, toxumlarda gizlənmiş qidaları əldən vərəksiniz.

Portağal suyu: Səhər yeməyinin əsas qidalardan biri olan portağal suyu C vitamini ilə zəngindir. İmmuniteti dəstəkləyən portağal çox vaxt sümükleri gücləndirir. Kalsium və D vitamini ilə zənginləşdirilir. Şəkərsiz portağal suyu albalı və ya üzüm şirəsindən dəha az kaloriyə malikdir.

Uşaqlar və şirələr: Uşaqların çoxu suyu sevir. 6 yaşa qədər uşaqlar üçün gündə 115-170 qram meyvə şirəsi kafi olduğu bildirilir. 7-18 yaşlı uşaqlar üçün 225-340 qram şirə tövsiyə olunur.

ŞİA məsələ ilə bağlı araştırma apararaq qida üzrə mütəxəssislərin və dietoloqların fikirlərini öyrənilib:



dən artıq yüksəlir. Nəticədə mədəaltı vəzində artıq insulin ifraz olunur və artıq qan şəkeri qaraciyərdə piy şəklində yığılmaga başlayır.

3. 40 dəqiqə ərzində: Bütün kofein dövr edir. Qanın daxil olur. Qan təzyiqi yüksəlir, qaraciyərdən dəha çox şəker əmələ gelir və qanın keçir və qan şəkeri yenidən yüksəlir.

4. 45 dəqiqə ərzində: Beyində dopamin istehsali artır, xoşbəxtlik hissi başlayır (heroinin təsirinə bənzər təsir yaranır).

5. 60 dəqiqə ərzində: Ani adlıq hissi yaranır.

6. Yene şirniyyatlara hücum edirsiniz.

7. Piylənmə xəstəliyi beləcə baş qaldırır.

Ardı Səh. 13

Zərərli içkilərin bilinməyən tərəfləri



Əvvəli-Səh-12

Qazlı içkilər orqanizma üçün çox təhlükəlidir. Həm yüksək kofein var tərkibində, həm də çox turşuluğu yüksək olan bir içkidir və orqanizminin PH balansını pozur".



Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova: "Süni qidalara xüsusiələ uşaqlar üçün hazırlanan sə-

hər yeməkləri var ki, bunlara popcorn, kukruzlar, qarğıdalıdan hazırlanmış yeməklər daxildir. Bunların insan orqanizmine zərərləri çoxdur. Daha çox da 25 yaşa qədər olan orqanizmə zərərlidir. Çünkü orqanizmə lazımlı olan faydalı qida elemənləri həmin süni qidalarda tərkibində yoxdur. İnkişaf etmək tərəfənən orqanizmə həmin süni qidalarda hərəkətli zərərləri göstərir. Buraya birinci olaraq qidalanma qaydalarının pozulması aididir. Çünkü onların tərkibində həddindən artıq rəngləndiricilər, dadlandırıcılar, qoruyucu maddələr və onların uzun müddət qalması üçün kimyəvi qatçı maddələri vurulur ki, bunları da uşaq yaşlarında qəbul etdikdə eqli inkişafdan geri qalmaya səbəb olur. Çünkü kimyəvi maddələr birinci beyin hüceyrələrini zədələyir və onlara toktik təsirini göstərir. Bu zaman da uşaqlarda diqqət əskikli-

yi, yerli-yersiz hiperaktivlik, daima özlərində yorğunluq, göz sağlığımıza zərər, depressiya halları olur.

Həmçinin, süni qidalarda orqanizmən maddələr mübadiləsini pozur. Bunlara içkilər də aiddir. Bu zaman da bağırıqlarda problem yaşanır və immun sistemi zəifləyir. Bu da xəstəliklərə yoxlusa riskini artırır. Süni qidalarda həm də hüceyrələrin funksiyasını zədələyir. Bunlar erkən qocalmağa səbəb olar. Həmin suni qidalarda tama-mile həzm olunmur və nəticədə də qaraciyərlə böyrəklərə mənfi təsir göstərir. Hüceyrə funksiyasını pozduğu üçün ən çox xərçəng xəstəliyinə səbəb olur. Yaxşı olar ki, həmin suni qida və süni içkilərdən uzaq duraq. Təbii qidalarda qidalanaq. Rəf ömrü uzun olan qidalarda çox zərərlidir və kimyəvi qatçı maddələri ilə zəngindir.

İçkilərin yerinə su və yaxud da dadlandırmaq üçün meyvələr eləvə edə bilərik. Eyni zamanda, qışda da isti qaynanmış su ilə az şəkerli meyvələri suda dadlandırma bilərik. Bunların en faydalısı nanə limon

isti su dəmləməsidir. Biraz soyudunda da bal əlavə etsəniz yaxşı olur. Bu immun sistemini gücləndirir, qan dövranını yaxşılaşdırır".

Dietoloq Leyla Zülfüqarlı:

"Biz, ən zərərli qida qrupunda yer alan qidaları saydıqda ilk növbədə "fast-food" və qazlı içkiləri qeyd edirik. Mən həmişə deyirəm ki, şirinçay yaxşı içki deyil. İndi siz düşünün ki qazlı şirin içkilər necə zərərlidir. Burada güclü yüksək şeker var. Bu içkilərdə şirinçaydan qat-qat şeker çoxdur.

İkinci zərər odur ki, qazlı içki olduğu üçün qazı verən maddə karbon oksididir. Bu da çox zərərlidir və orqanizmə heç bir faydası yoxdur. Şirin qazlı içkilərdə də bolca karbon oksidi var.

Üçüncüsü bu içkilərin mənşə-

içkilərə çox gözəl alternativlər var ki, buraya da təbii su və bitki çayları aiddir".

SİA araştırma mövzusu ilə bağlı şəhər sakinlərinin fikirlərini də öyrənib.

Şəhər sakini Aliya Qarayeva: "Süni qidalar insan orqanizmə mənfi təsir göstərir. Həmçinin bunlar mədə -bağırsaq sisteminə də çox pis təsir edir. Mümkün qədər bu qidalardan, içkilərdən uzaq durmaq lazımdır. Bu içkilər mədəni parçalayırlar və insan orqanizmə heç bir faydası yoxdur. Ona görə də təbii meyve şirələri içmək ən düzgün seçimdir.

Ümumiyyətlə, orqanik qidalar orqanizmə faydalıdır, immuniteti gücləndirir. Mən təbii şirələri çox sevirməm. Çünkü şirin qazlı içkilər mənə çox pis təsir edir".

Şəhər sakini Aytac Əliyeva: "Mən daha çox süni qidalar - içkilərdən "Sprite"ye üstünlük verirəm. Əlbəttə ki, süni qidalar orqanizmə çox ziyandır. Bir dönen həddindən artıq "ice tea" adlandırılaraq soyuq çaydan içdiyim üçün mədə qastritim yaranmışdım və buna səbəb normadan çox qəbulum idi.

Mən düşünürəm ki, bu içkiləri mənfi təsiri olmayan başqa içkilərlə təvəz etmək olar. Məsələn, "Sprite"ni - limonlu su ilə, "Fantast"ı portagaj suyu ilə, "ice tea"nı adı çaya limon və ya şaffalı dilimləri qatıb soyudaraq əldə edə bilərik".

Şəhər sakini Aysu Məmmədova: "Əslində, GMO-lu qidaları həyatımızın hər yerində hətta "təbii qidalara" adı altında da görə bilirik. Sözdə bu qidalarda insanlığı acliqdan qurtaracaq, global isti-ləşmənin qarşısını alacaq. Amma zərərlərindən ümumiyyətlə danişmır. Bu gün süni etin istehsalı belə geniş müzakirə mövzusudur. Bu mövzunu dəstekleyənlər isə ya heyvan sevərlər, ya da heyvanları mehv edən qurumların özüdür. Çox insan normal ya-naşır, bəzisi ümumiyyətlə ehemmiyyət vermir. Çox az insanın buna diqqət etdiyini görürük.

Qaldı ki, mənfi tərəfləri bu sonsuzluqla yanaşı insanda bir sıra xroniki xəstəliklər yaradır. Hətta fərqində olmasa qələməsinə sistemimizə təsir edir. Təbii qidalarda tapmaq olduqca çətindir. Çünkü bu gün özümüz becərmək üçün aldığımız toxumun belə geniş dəyişdirilib. Mümkün olduqca uzaq durub, məcburi hallarda minimum istifadə etməməyi diqqət edirəm. Xüsusən son dövrlər özündə mümkün olduqca uzaq qaçmağa çalışıram".

Şəhər sakini Fatma Abdulla: "Belə qidalardan istifadə edirəm. Dadlarını bəyənirəm. Sözsüz, sağlamlığa ziyanları var. Ona görə də, həftədə bir neçə gün, fasılələrlə qəbul edirəm. Xüsusən də səhər və axşam saatlarında istifadə etməməyə diqqət edirəm. Ən çox "Coca-Cola", "KFC" kimi markaların məhsullarını alıram".

Şəhər sakini Fatime Əzizli: "Mən daha çox "Coca-Cola" içməyə üstünlük verirəm. Dadını daha çox bəyənirəm, susuzluğu yatırır, ləzzətlidir deyə çox sevirməm. Amma belə qazlı süni içkilər mədə də problemlər yaradır. Bu içkilərin əvəzinə təbii şirələr içməyə üstünlük verilməlidir. Sağlamlıq cəhətdən belə olmasını üstün tuturam".

Ayşən Vəli

